

**D**eyir ki, hələ şagird olar-  
kən riyaziyyat fənnini  
sevməyə başlayıb. Aile-  
nin də bu sevgidə müəyyən pa-  
yi olur, ancaq o özü istədiyi  
ürün riyaziyyat müəllimi olmağı  
qərarlaşdırır. Nəhayət, sevdiyi  
ixtisasa qəbul olunur və arzu-  
sunu reallaşdırır. Bu yaxınlarda  
"Erasmus+" mübadilə programı  
vasitəsilə İngiltərənin Keele  
universitetində təcrübə keçən  
həmsöhbətim sözügedən uni-  
versitetdə öz tədqiqat işini aparır. Müsahibim Bakı Mühəndislik  
Universitetinin riyaziyyat ka-  
fedrasının müəllimi və disser-  
tantı Süheyla Bəhlulzadədir.



Keçmiş Qafqaz Universitetinin riyaziyyat fakültəsindən məzun olan Süheyla xanım magistr təhsilini Bakı Mühəndislik Universitetinin differential tənliklər ixtisası üzrə alıb. Gənc tədqiqatçı deyir ki, riyaziyyata sevgisinin yaranmasında ailədəki mühitin böyük rolu olub: "Riyaziyyata marağımın yaranmasında valideynlərimin də təsiri olub. Atam və anam texniki elmlər üzrə ixtisaslaşmışlar. Belə demək olarsa, bu elmə ailəlikcə marağımız var. Hələ məktəbdə oxuyarkən riyaziyyata daha çox diqqət edirdim. Birinci sinfə gedəndə məktəbdəki müəllimlərinin işinə fikir verirdim, mənim üçün maraqlı gəlirdi. Müəllimlik pəşəsi o vaxtdan mənim üçün çox müraciət idi. Orta məktəbdə oxuyanda, qərar vermişdim ki, müəllim olacağam. Bəxtimdən həm məktəbdə, həm də universitetdə öz pəşəsinə sevən, vicdanla yerinə yetirən müəllimlər qarşıma çıxıb. Mən də həmişə onlar kimi olmağı təsəvvür edirdim. Məktəbi bitirdikdən sonra bu marağımı davam etdirmək qərarına gəldim. Universiteti bitirdim və nəhayət öz istəyimə nail oldum. Artıq beş ildir ki, bu pəşəyə yiye-lənmişəm".

## MÜƏLLİMLİK İXTİSASINA MARAQ ARTIR

Həmsöhbətim deyir ki, adətən riyaziyyat sahəsi üzrə təhsil alanlar, məktəbi, yaxud universiteti bitirən məzunlar bu sahə üzrə işləmək istəmir. Çünki haqlı olaraq qısa fasılədən sonra yenidən eyni mühitə düşmək istəmir: "Çoxları iş həyatını fərqli sferada təsəvvür edir. Bundan başqa, riyaziyyat çoxşaxəli elmdir. Əksər sahələrdə riyaziyyat tətbiq oluna bilir. Texnologiyanın inkişaf etdiyi bir dövrde əksər tələbələrin IT sahəsinə daha çox maraqlı yaranır. IT-nin əsasını isə riyaziyyat elmi təşkil edir. Ancaq deyərdim ki, son illər ərzində bu tendensiya dəyişməkdədir. Müəllimlik ixtisasına maraq daha da artır. Bu sahə üzrə yetişən mütəxəssislərə yaranan tələbat, vakansiyaların çoxluğu riyaziyyat sahəsi üzrə məzun olanların müəllimliyə meyllənməsinə səbəb olur".

Süheyla xanım deyir ki, hər bir müəllimin öz üslubu, dərsə yanaşma tərzi var: "Mənim əsas qayəm ondan ibarətdir ki, tələbə dərsi auditoriyada mənimseye bilsin. Tələbə auditoriyada dərsi mənimsəməli, auditoriyadan kənardı isə təcrubi biliklərə yiyələnməlidir. Düstur əzberlətməyi sevən müəllimlərdən deyiləm. Əksinə, hər şeyi izah etməye, nəyin necə olmasını başa salmağa üstünlük verirəm".

## QAZANDIĞIM TƏCRÜBƏ KARYERAMDA BÖYÜK ROL OYNAYACAQ

Gənc müəllim Keele Universitetindəki tədqiqat işi haqda danişdi: "Keele Universitetinə gedəndə, professorlar bu vaxta

nu qeyd edə bilərəm. Bizdən fərqli olaraq İngiltərədə dərsdə iştirak mecburi deyil, sərbəstdir. Tələbə istəməsə, auditoriyada oturmaya bilər. Universitetdə olduğum müddətdə fikir verdim ki, müəllimlər tələbələrə qarşı çox tələbkar yanaşır. Onlar tələbəni terifləməkdən daha çox onun səhvlerini göstərirler ki, tələbələr öz üzərində işləsin. Həmçinin öyrətmə üsullarımızda müəyyən oxşarlıqlar var. Müəllimlər tələbələri daha çox sərbəst buraxmağa meyllidir. Onlar tələbənin özünün arasında öyrənməsinin tərəfdarıdır. İngiltərədə teh-



# "Düstur əzberlətməyi sevən müəllimlərdən deyiləm"

**Süheyla Bəhlulzadə: "Orta məktəbdə oxuyanda, qərar vermişdim ki, müəllim olacağam"**

qedər apardığımız tədqiqat işlərimizle maraqlandılar. Tədqiqat işimi davam etdirmək üçün məni ora dəvət etdilər. İlk dəfə id ki, mübadilə programı ilə təcrübəyə qatılmışdım. Orada olduğum müddətdə çox şey eldə etdim. İlk növbədə təcrübə ingilis dilində olduğun üçün ingilis dilimi inkişaf etdirmək imkanım oldu. Həmçinin bir çox seminarlarda iştirak etdim. Bu seminarlar fərqli ölkələrdən gələn professor və tədqiqatçılar tərəfindən təşkil edilmişdi. Seminarlarda xarici ölkələrin elmi mühiti ilə yaxından tanış olmaq fürsəti eldə etdim. Həm müəllim, həm də tələbə olaraq Keele Universitetinin təcrübələrindən yararlandım. Düşünürəm ki, qazandığım təcrübə mənim gələcək karyeramda böyük rol oynaya-caq".


## İNGILTƏRƏDƏ MÜƏLLİM TƏLƏBƏYƏ, SADƏCƏ İSTİQAMƏT VERİR

Söhbət əsasında iki ölkənin təhsil sistemi arasındaki fərqli və oxşar cəhətlərə də toxunduq: "Bizim dərs mühüritimizlə oranın dərs mühüti arasında fərqli və oxşar məqamlar var. Əvvəlcə deyim ki, hər iki ölkədə riyaziyyat elminin tədrisine böyük əhəmiyyət verilir. Oxşar cəhət kimi bu-



sil alan tələbə özü müstəqil araşdırma aparmağı universitetdə öyrənir. Bizim müəllimlər isə əksinə, tələbə ilə daha çox vaxt keçirir. Bizi tələbə demək olar ki, öz araşdırmasını müəllimlə birgə aparır. Biz müəllimlər də hər bir tələbənin çətinliyi, problemi ilə yaxından maraqlanır, kömək etmək üçün əlimizdən gələni əsirgəmirik. Amma orada gördüm ki, müəllim tələbəyə sadəcə istiqamət verir. Qalan hər şeyi tələbə özü tapıb araşdırmalıdır. Düşünürəm ki, müəllimin tələbəyə kömək etməyi yaxşı haldır. Amma bu müəyyən yere qədər davam edə bilər. Bir müddətdən sonra sən onu sərbəst buraxmalısan ki, bilik və bacarıqlarını özü inkişaf etdirsin".

Deyir ki, orada olduğu müddətdə həm müəllim, həm də tələbə kimi bilik və bacarıqlarını artırıb: "Orada olduğum müddətdə geniş elmi bazadan istifadə etmək şansım var idi. Özümüzün və tələbələrimin maraqlandığı sahələr üzrə bir səra kitablar və elmi məqalələrlə tanış ola bildim. Bundan sonrakı tədqiqat işimde bu kitablardan istifadə edəcəm. Bir çox tələbələrim var ki, diplom işi üzərində işləyir, yaxud magistr dərəcəsi üzrə təhsil almaq isteyirlər. Onlar məndən kömək isteyirlər. Artıq tələbələrimə daha dolğun elmi baza və məlumat verə biləcəm".



## Şəbnəm Mehdiyadə

S.Bəhlulzadə bildirdi ki, Azərbaycanda "Erasmus+" mübadilə programına əsasən magistr təhsili alanlar daha çox müraciət edir: "Amma təhsilini doktorantura üzrə davam etdirənlər də bu programda qatılı bilər. Program onlara da təqəüdü təhsil almaq imkanı verir. Həmçinin program gənc tədqiqatçıları bir sıra geniş imkanlar yaradır. Xüsusi tədqiqat işlərinin bütün dünyaya tanidlaması baxımından programın əhəmiyyətini vurgulamaq istərdim. Mən şəxsen başqa ölkələrin elmi işçiləri ilə fikir mübadiləsi aparmaq və təcrübələrin bölmüşmək şansı qazandım. Hətta öz işində maliyyə dəstəyinə ehtiyacı olanlara program müəyyən dəstək göstərir. Mən özüm də təqəüd qazanmışdım. Orada olduğum müddətdə bütün xərclərimi bu təqəüdlə qarşılıya bildim".

## TƏDQİQATÇILARA YAXŞI ŞƏRAİT YARADILIB

Müsahibim deyir ki, tədqiqat işlərində çətinlik çekmir: "Son illər erzində ölkəmizdə müəllimlərə və tədqiqatçılara yaxşı şərait yaradılıb. Bu sahəyə diqqət daha da artıraqdadır. Elmi baza daha da əlçatan olub. Bu vaxta qədər xüsusi çətinliklə rastlaşıdığımı deye bilmərəm. Çalışdıqım universitetdə öten il rektor Həvar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə ilk beynəlxalq konfrans keçirildi. Tədqiqatçılar öz elmi yeniliklərini təqdim etdi. Bundan əlavə, stimullaşdırıcı mükafatlar var. Beynəlxalq jurnallarda çap olunan məqalələrə görə "Müəllif tədqiqatçı" adlı mükafat təqdim olunur. Bu da bizə öz işimizi genişləndirməyə və beynəlxalq arenaya çıxarmağa dəstək olur. Vaxtaşırı bizimlə görüşər keçirilir, problemlərimiz dinlənilir. Həmçinin öz sahəmizə aid olan yeniliklərə tanış olmağımız üçün geniş elmi baza yaradılıb. Beynəlxalq jurnallara girişimiz var".

Sonda gənc tədqiqatçı gələcək planları haqda da danişdi: "Həzirdə elmi məqalə üzərində işləyirəm. Hədəfim bu məqaləmin beynəlxalq jurnallarda çap olunmasıdır. Növbəti illərde də əsas hədəfim elmi işlərimi beynəlxalq arenaya çıxarmaq və tətbiq etməkdir. Həmçinin öz sahəm üzrə ixtisaslaşmış doktorluq dərəcəsi almaq niyyətindəyəm".